


İsmixanova Glخانım Tofiq qızı



1987-ci ild Bakı Dvlt Universitetinin Filologiya fakltsini frqlnm diplomu il bitirib. 27 illik pedaqoji i stajına malikdir.

2001-2004 -c illrd Azrbaycan Dillr Universitetind saathesabı mllim;

2004-c ildn bu gn kimi Bakı Slavyan Universitetind mllim vzifsind ilyir. Bakalavr v magistratura pillsind Masir Azrbaycan dili fnni zr mhazir v ml drslri aparır.

2017-ci ildn filologiya zr flsf doktoru, 2019-cu ildn is dosent kimi faliyyt gstrir.

2017-ci ildn bu gn kimi Azrbaycan Respublikası Prezidenti yanında Dvlt İdarcilik Akademiyası “Dillr” kafedrasında vzi mllim kimi ilyir.

3 drs vsaitinin, 2 tdris proqramı v 20-dn ox mqal v tezis mllifidir. Hmçinin, respublikaya v beynlxalq elmi konfransların itiraksıdır:

1. Qrammatikada semantik mlahizlr haqqında. ADU, “Elmi xbrlr”, №4, 2002.
2. Dilin semantik sistemi haqqında bzi mlahizlr. AMEA, Nsimi adına Dilcilik İstitutu, “Tdqiqlr”, №3, 2003.

3. Oğuz qrupu türk dillərində zaman mənalı sözlərin təsnifatına dair (ümumi qeydlər) // AMEA, İ.Nəsimi adına Dilçilik İnstitutu, Tədqiqlər – 2007, №3, səh. 176 – 182.
4. Zamanın fəlsəfi və linqvistik anlamı./BSU, Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri // Mütərcim, № 6, Bakı – 2010, s. 42-51.
5. Qul Əlinin “Qisseyi-Yusif” poemasının dilində adlar (həmmüəlliflə). BSU, Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri, №5, Mütərcim, Bakı: 2010.
6. Zamanın linqvokulturoloji anlamı // ADU, Elmi xəbərlər, №1, Bakı – 2011. səh.132 – 139.
7. Azərbaycan dilində bəzi zaman mənalı sözlərin milli mənsubiyyəti və yaranma tarixinə bir nəzər // A.Zamanovun 100 illik yubileyinə həsr olmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” Respublika elmi konfransının materialları (14-15 noyabr 2011-ci il). Bakı- Elm və təhsil -2011. 776 s. səh, 667-669.
8. Gazi Bürhaneddinin dilində Zaman anlamlı kelimələrin sözcüksel-anlamsal təhlili (Oğuz qrupu türk dilləri üzərinə) // 2. Uluslararası Türk dili və Edebiyatı sempozyumu (Dil və üslup incelemləri). 19-21 ekim 2011 bildiri, 2 cilt. İsparta 2012, seh. 643-649.
9. Календарь двенадцати животных в тюркских языках // Перспективы науки. № 6[33] Тамбов-2012., стр.72-77.
10. Müasir Azərbaycan dilində qarışıq tipli mürəkkəb cümlələrin sxematik strukturu (metodik vəsait). (həmmüəlliflə). Bakı, “Mütərcim”- 2012.

11. Onomastik vahidlərin üslubi imkanları (metodik vəsait). (həmmüəlliflə). Bakı, “Mütərcim”- 2012.

12. Многозначность в словах со значением времени в огузской группе тюркских языков. Наука и бизнес: пути развития – Москва, 2014, №5 (35), səh.58-61.

13. Azərbaycan dilində ay adları. Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq elmi konfransının materialları. Bakı, Qafqaz Universiteti, 18-19 aprel 2014. Səh.191-192.

14. Oğuz qrupu türk dillərində ay, fəsil və il adları. Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş V Beynəlxalq elmi konfransın materialları. Bakı, BSU, 05-07 may 2014-cü il.səh.328-331.

15. Structural semantic characteristics of time notion words in Mahmud Kashgari's “Divani lugat it Turk” // Austrian Journal of Humanities and Social Sciences, «East West» Association for Advanced Studies and Higher Education GmbH. Vienna, 2015.

16. Oğuz qrupu türk dillərində zaman leksikasının bəzi semantik xüsusiyyətləri. Akad. A.Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan filologiyası” Beynəlxalq elmi Konfransının materialları. 24-25 aprel, Bakı – 2017, səh. 326-330.

17. Məhəmməd Füzulinin qəzəllərinin dilində şəxs-xəbərlik kateqoriyasının sintaktik vəzifəsi (həmmüəlliflə). Bəkir Çobanzadənin anadan olmasının 125 illiyinə

həsr olunmuş “Azərbaycan dili: dünən və bu gün” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı-2018, səh.124-126.

18.Azərbaycan türkçəsi və Türkiyə türkçesinde birləşik cümlələrin karşılaştırılması üzerine (həmmüəlliflə). “Azərbaycanşünaslığın aktual problemləri” Ümummilli lider H.Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş IX Beynəlxalq elmi konfransın materialları. Bakı-2018, səh.580-582.

19.Azərbaycan dilinin leksik-semantik sistemi.Tədris proqramı (magistr pilləsi üçün) “Zəngəzurda” çap evi, Bakı – 2018.

20.Azərbaycan dilində zaman mənalı sözlərin leksik-semantik və struktur xüsusiyyətləri (filologiya fakültələri üçün dərs vəsaiti). “Zəngəzurda” çap evi, Bakı – 2018.

21.M.F.Axundzadənin komediyalarının dilində işlənmiş mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr. Tədqiqlər, №4 Bakı-2018, səh.15-27.

22.Türk dilində temporal sözlər. Journals of Baku Engineering University, 2/2, 2018.

23.Morfologiya və morfonologiya fənnindən proqram (magistr hazırlığı üçün) “Zəngəzurda” çap evi, Bakı-2019.

24.Türkiyə Türkçəsi ve Azərbaycan Türkçesinde Ki’li Birləşik Cümlələr. (həmmüəlliflə). “Elmi iş” (humanitar elmlər üzrə aylıq beynəlxalq elmi jurnal). Bakı-2019. № 12.